



LAYİHƏNİN BAŞLANMASI

“Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinning layihəsi rəsmi olaraq 1 iyun 2020-ci il tarixində fəaliyyətə başlamışdır.

Layihənin müddəti 15 ay, büdcəsi 1 milyon avro təşkil edir. Üzv Dövlətin Tvinninq layihəsini həyata keçirən tərəfdaşı maliyyə və inzibati məsələlərdə Studiare Sviluppo (şəlahiyyətli orqan olaraq) tərəfindən dəstəklənən **İtaliya Gömrük və İnhisar Agentliyidir.**

Layihənin ümumi məqsədi Azərbaycanın mövcud Aİ gömrük sistemləri ilə əlaqəsini asanlaşdırmaq və Aİ ilə Azərbaycan arasında ticarətin asanlaşdırılması məqsədilə sadələşdirmələr təmin etməkdir.

Layihənin xüsusi məqsədi Azərbaycan Respublikasının Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında 20 may 1987-ci il tarixli Konvensiyaya, 20 may 1987-ci il tarixli Ümumi Tranzit Konvensiyasına (CTC) qoşulmasını və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin həyata keçirilməsinə hazırlıq prosesini dəstəkləmək məqsədilə müvafiq hüquqi, inzibati və texniki mühitin yaradılmasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə kömək etməkdir.



LAYİHƏNİN HAZIRLIQ PROSESİ


COVID pandemiyasının layihənin hazırlanması mərhələsindəki təsirinə baxmayaraq ilk iş planı Benefisiarla birlikdə distant şəkildə hazırlanmışdır.


Həmçinin, Benefisiar tərəfindən ofis məkanının müəyyənəşdirilməsi, kompüterlərin, internet şəbəkəsinin, telefonların, sürətçixarma aparatı, printer və skanerin və tvinninq layihəsinin işçi qrupuna lazım olan bütün imkanların təchiz edilməsi prosesi başlamış, hər iki assistentin seçim prosesi də distant formada aparılmışdır.

LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİ

İlk Rüblük Hesabat və 1-ci iş planının təsdiqlənməsi məqsədilə **Rəhbər Komitənin ilk görüşü** 4 sentyabr tarixində keçirilmişdir.

Görüş Üzv Dövlətin və Benefisiar ölkənin layihə Rəhbərləri və Rezident Tvinninq Məsləhətçisi və onun tərəfdaşı, Studiare Sviluppo tərəfindən Layihə meneceri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin layihə üzrə meneceri, İN-nin nümayəndəsi, hər iki gömrük idarələrinin komponent rəhbərləri və assistentlərin iştirakı ilə baş tutmuşdur.





Tentative Timetable

	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30	31	
September																																
October																																
November																																
December																																
January																																
February																																

FƏALİYYƏTİN BAŞLANMASI

Azərbaycanda tranzit sektorunun qanunvericilik səviyyəsində qiymətləndirməsindən ibarət olan ilk fəaliyyət iş planında nəzərdə tutulan qaydada sentyabrın 7-də baş tutmuşdur, daha sonra bu proses Tranzit prosedurlarının və DGK-nın müvafiq İT sisteminin (MÖVCUD VƏZİYYƏT) qiymətləndirilməsi ilə izlənmiş və hazırda tvinning layihəsinin əsas inkişaf istiqamətlərini əks etdirən tranzit gömrük proseduru ilə əlaqədar olaraq DGK-nın təhlili ilə davam etdirilir.

Hazırda fəaliyyətlər mütəxəssislərin missiyalarının ölkədə ənənəvi şəkildə davam etdirilməsini gözləyərək distant şəkildə həyata keçirilir.

Tvinning layihəsinin uğurlu prinsipləri və metodları ilə ziddiyyət təşkil edən fəaliyyətlərin virtuallaşdırılmasına əlavə olaraq, mütəxəssislər Azərbaycanda və Aİ-də tranzit sahəsində istifadə olunan prosedurları real vaxt ərzində nümayiş etdirməklə həm iştirakçı sayını artıraraq, həm də interaktiv sessiyalara yer verərək rəqəmsal platformanın səmərəli istifadəsini maksimum dərəcədə artırmağa çalışırlar.

Layihənin işçi qrupu

Antonio Lo Parco – RTM – email: antonio.loparco@adm.gov.it
 Fatima Jafarova – RTM Assistenti – email: jafarovafatima@gmail.com
 Nurana Rzayeva – Dil üzrə Assistent. – email: nurana0001@gmail.com
 Telefon: +994 50 6244071
 Ünvan: Dövlət Gömrük Komitəsi, İnşaatçılar pr. 2 – Bakı şəhəri, Azərbaycan, AZ1073



ROLLING WORK-PLAN No 1

TO TWINNING GRANT CONTRACT "Support to the State Customs Committee of the Republic of Azerbaijan in the accession to the Convention on a Common Transit Procedure, Convention on Simplification of Formalities in Trade in Goods and Implementation of the New Computerised Transit System (NCTS)" - AZ16/EN/EC/01/19

WORK-PLAN AND BUDGET FOR THE PERIOD: 1 September 2020 – 28 February 2021

ARTICLE 1: Objective

The Member State and Beneficiary PLs hereby notify the Contracting Authority of the detailed work plan and budget of the above-mentioned Twinning Grant Contract for the six months starting on the 1st of September 2020 ending next 28 February 2021.

ARTICLE 2: Tasks (Inputs)

Budget Heading - RTA and related expenses

Resident Twinning Adviser

The RTA started his assignment the 1st of June 2020. Due to the COVID-19 restrictions, the RTA, in agreement with the EU and the beneficiary, is working remotely from Italy. He will be seconded to the Beneficiary Country as soon as the Government Authorities of Azerbaijan will decide to reopen the borders admitting the entering of travellers into the Country.

In line with the EU COVID guidelines, the RTA, while in Italy, during the period of work from home, is entitled to receive the remuneration foreseen in the budget costs, exception made for the "Monthly travel" cost.

RTA Training Brussels

The RTA and the Beneficiary PL or RTA will participate to the next RTA training session in Brussels (date not yet scheduled).

RTA Assistants contracts

The Assistants have been selected through a public procedure, resulting in the following steps: publication of vacancy on the EU Delegation's and Studiare Sviluppo's websites; CVs' evaluation and related shortlist of candidates; interviews and notification of the results. The evaluation committee was composed by Mr. Giovanni Piccirilli (PL), Mr. Antonio Lo Parco (RTA) and Mr. Andrea Solaá (PM); as observers, were also members of the evaluation panel Mr. Anar Süleymanov (BC PL) and Mr. Farid Vahyev (BC RTA).

The selected candidates are:

- RTA Assistant: Ms. Fatima JAFAROVA
- Language Assistant: Ms. Nurana RZAYEVA

RTM-NİN GƏLİŞİ

RTM Bakıya sentyabrın 14-də gəlmişdir və ölkədə qüvvədə olan sağlamlıq qaydalarına uyğun olaraq Tvinning ofisində tapşırığı üzrə fəaliyyətə başlamazdan əvvəl karantin rejiminə cəlb olunmuşdur.

16 sentyabr tarixində Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi fərqli yanaşma və tətbiqetmə təcrübələrini öyrənmək məqsədilə Azərbaycanda hazırda davam edən və başlamağa hazırlaşan tvinning layihələrinin bütün RTM-ləri ilə görüş keçirmiş (bu günə qədər yalnız üç RTM ölkədədir) və hər kəsə Azərbaycanda yaşamaq və işləmək üçün lazım olan bütün məlumatları özündə birləşdirən "RTM Welcome Pack" göndərmədən əvvəl ünsiyyət qurma fürsəti yaratmışdır.

Layihə Aİ tərəfindən maliyyələşdirilir



"Bu nəşrin məzmunu yalnız Tvinning layihəsinin RTM-i Antonio Lo Parconun məsuliyyətidir və heç bir şəkildə Avropa İttifaqının mövqeyini əks etdirmir"

